

## KOMBİNƏ EDİLMİŞ TRABEKULOTOMİYA VƏ TRABEKULEKTOMİYA (KTT) BUYNUZ QIŞANIN DİAMETRİ 14.0 MM-DƏN BÖYÜK PROGRESSİVLƏŞMİŞ ANADANGƏLMƏ QLAUKOMANIN MÜALİCƏSİNĐƏ EFFEKTİV BİR ÜSÜL KİMİ.

*Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azerbaican.*

**Açar sözlər:** kombinə edilmiş trabekulotomiya və trabekulektomiya, proqressivləşmiş anadangəlmə qlaukoma

Anadangəlmə qlaukoma qohum nigahları olan yerlərdə rastgelmə tezliyi daha yüksəkdir. Hindistanın Andhra-Pradeş ştatında bu patologiyaya 1:3300 nisbətində rast gəlinir və uşaq korluğunun 4.2%-ni təşkil edir [1,4]. Səudiyyə Ərəbistanında bu rəqəm 1:2500, Rumin qaraçılarda isə 1:1250-dir [1,4]. Azərbaycanda anadangəlmə qlaukomanın rastgelmə tezliyi haqda çap olunmuş məlumat mövcud deyil. Respublikamızda qohum nigahlar çox sayda olduğu üçün bu patologiyanın vaxtında aşkar edilməsi və zamanında müalicəsi çox vacibdir.

Anadangəlmə qlaukomanın törətdiyi korluğun qarşısını almaq üçün erkən cərrahi müdaxilə məsləhətdir. Xəstəliyin müalicəsində cərrahi taktikanın növü bu gün də müzakirə mövzusudur. Baxmayaraq ki, qoniotomiya təcrübəli cərrah tərəfindən yerinə yetirildikdə təhlükəsiz və müvəffəqiyyətli əməliyyat sayılır [6-8], trabekulotmoiya ab externo qoniotomiyadan daha asan yerinə yetirilən və nəticəsi proqnozlaşdırıla biləndir [9-11]. Uğurlu qoniotomiya üçün əsas şərt şəffaf buynuz qışadır ki, bucağın strukturları prosedur zamanı aydın görülə bilsin [5,10]. Ancaq əksər hallarda xəstələr buynuz qışanın ödemi ilə müraciət etdikləri üçün, qoniotomiya texniki cəhətdən mümkün olmur. Bundan başqa Barkana görə [13] proqressivləşmiş anadangəlmə qlaukomada və buynuz qışası 15.0 mm-dən böyük gözlərdə qoniotomiya aparılması məqsədə uyğun deyil.

Hazırkı tədqiqatın məqsədi buynuz qışasının diametri 14 mm və daha böyük olan, proqressivləşmiş anadangəlmə qlaukomada KTT-nin təhlükəsizliyi və effektivliyini aşkar etməkdir.

### Material və metodlar.

1 sentyabr 2008-ci ildən 15 yanvar 2012-ci ilə qədər proqressivləşmiş anadangəlmə qlaukoma ilə KTT əməliyyatı keçirən bütün xəstələrin (11 xəstə, 11 göz) xəstəlik tarixləri nəzərdən keçirildi. Ümumilikdə, 2 xəstədə (18.2%) KTT ikinci əməliyyat kimi aparılmışdır, qalan xəstələrdə (81.8%) isə KTT birincili prosedur olmuşdur. Bütün əməliyyatlar bir cərrah tərəfindən (MNA) aparılmışdır. Müşahidə dövrü 3 aydan az olan xəstələr bu tədqiqata daxil edilməmişlər.

Tədqiqata daxil olan xəstələr anadangəlmə qlaukomanın Hoskins və b. [19] təqdim etdiyi əsas klassifikasiyası ilə ayırd edilirdilər: anadangəlmə (doğulan zaman və ya daha erkən mövcud olan), infantil (doğulandan 2 yaşa qədər meydana çıxan) və yuvenil (2 yaşdan 18 yaşa qədər).

Göz daxili təzyiq (GDT): GDT Perkins applanasiya tonometri ilə ketaminlə anesteziyanın erkən dövründə ölçülmüşdür.

Görmə itiliyi: Əksər hallarda əməliyyatdan öncə buynuz qışanın bulanmasına və gözdə fotofobiya yaranan Haab striyalarına görə müəyyən edilməmişdir. Görmə itiliyi təyin oluna bilməyən uşaqlarda fiksasiya və izləmə qabiliyyəti təyin olunmuşdur. Baxmayaraq ki, fiksasiya və izləmə qabiliyyəti görmə itiliyini əvəz etmir, bu müayinə korluğu olan uşaqları müəyyən edirdi.

Görmə itiliyi Dünya Səhiyyə Təşkilatının (DST) görmənin zədələnməsinin klassifikasiyasına görə ayırd edilmişdir. Bu kateqoriyalar daha yaxşı gözdə tam korreksiya olmuş görmə itiliyindən asılı olaraq aşağıdakı kimi bölünmüşlər: a) zəifləmə yoxdur ( $\geq 20/60$ ), b) zəif görmə ( $< 20/60-20/400$ ) və c) korluq ( $< 20/400$ ).

Refraksiya: Retinoskopiya preoperativ dövrdə demək olar ki, bütün xəstələrdə buynuz qışanın ödemi olduğu üçün mümkün olmamışdır. Buna baxmayaraq əməliyyatdan 6 həftə sonra, buynuz qışanın ödemi keçdiyində, refraksiya sikloplegiya ilə (Cyclopentolate 1% göz damcısı) müəyyən edilmişdir. Refraksiyanın müəyyənləşdirilməsi sakit uşaqlarda poliklinik şəraitdə, digərlərdə isə anesteziya altında aparılmışdır. Bu uşaqlarda refraktiv korreksiya obyektiv göstəricilərə əsasən verilmişdir. Sakit uşaqlarda, harada ki, retinoskopik refleks buynuz qışa çapıqlarına görə tutqun və qeyri-requlyar idi, görmə oxunun uzunluğu və keratometriya kimi müayinələr subyektiv refraksiyanı dəqiqləşdirməyə imkan verirdi.

Göstəricilərin toplanması: Bütün əməliyyatdan öncə, cərrahiyyə zamanı və sonrakı parametrlər kompyuter programına daxil edilmişdir. İstənilən intra- və perioperativ cərrahi ağrılaşmalar həmçinin qeyd olunmuşdur.

Nəticələrin qiymətləndirilməsi: Buraya preoperativ və postoperativ GDT, buynuz qışanın şəffaflığı, görmə itiliyi, refraktiv xətalar, cərrahi uğursuzluğun vaxtı və ağrılaşmalar daxil idi. Əməliyyatdan sonra endoftalmit və anesteziyanın ağrılaşmaları analiz olunmuşdur.

Cərrahi prosedur: Bütün xəstələrdə birincili olaraq KTT əməliyyatı aparılmışdır. Qısa olaraq, Şlemm kanalı limbal əsaslı üçbucaqşəkilli skleral loskut altında disseksiya olunur və öncə kanalin doğru tapıldığı və 360° keçiriciliyi Glaucomlight (DORC) cihazı ilə yoxlanır. Sonra trabekulotmoiya ab externo hər iki tərəfdən həyata keçirilir. Daha sonra isə ənənəvi yolla trabekulektomiya aparılır.

Əməliyyatdan sonrakı rejim: Bütün xəstələr 1,5 ay ərzində topik steroid, antibiotik damcılardan istifadə etmişlər. Bütün xəstələr əməliyyatdan sonrakı 1,2 və 3-cü gün, 1, 3 və 6-cı həftədə, daha sonra hər 3 aydan bir müayinə olunmuşlar. Hər müayinə zamanı xəstələr biomikroskopiya, ön kameranın dərinliyi, buynuz qışanın vəziyyəti, GDT, filtrasion yastığın vəziyyəti və göz dibi müayinəsi olunmuşlar. Poliklinik şəraitdə müayinə oluna bilməyən xəstələrdə anesteziya altında müayinə aparılmışdır.

Uğurlu əməliyyatın kriteriləri: Əməliyyat tam uğurlu olaraq, anesteziya altında müayinə zamanı GDT 16 mm c süt-dan aşağı, yaxud kifayət qədər böyük uşaqlarda 21 mm c süt-dan aşağı olanda, görmə sinirinin zədələnməsi artdıqda, və ya buynuz qışanın diametrinin ölçüləri artmayanda hesab edilmişdir. Məhdud uğurlu əməliyyat GDT bir antiqlaukomatoz damcı ilə (timolol maleat 0.25% gündə 2 dəfə 1 damcı) tənzimlənən zaman ayırdılmışdır. Uğursuzluq GDT 21 mm c süt-dan yuxarı olduqda müəyyən olunmuşdur.

#### Nəticə.

Demoqrafik göstərici: Ümumilikdə 11 xəste (11göz) tədqiqata daxil edilmişdir. Demoqrafik göstəricilər (yaş, cins, qlaukomanın tipi və müşahidə) Cədvəl 1-də göstərilmişdir. Klinikaya daxil olarkən orta yaş  $40.3 \text{ ay} \pm 35.62$  (8gün- 108 ay) idi. Oğlanların qızlara nisbəti 3:2, orta müşahidə dövrü isə  $22.1 \text{ ay} \pm 13.18$  (6- 41 ay) olmuşdur.

GDT: Orta GDT əməliyyatdan öncə  $34.4 \text{ mm} \pm 5.5$  (28- 46.6 mm c süt) idi. Əməliyyatdan sonra bu göstərici əhəmiyyətli dərəcədə enmiş və  $15.5 \text{ mm} \pm 3.2$  (orta 8-22 mm c süt) olmuşdur. Əməliyyatdan əvvəl 11 gözdən 3-ü (27.3%) antiqlaukomatoz damcılardan istifadə edirdi. Ancaq əməliyyatdan sonra 1 gözdə (9%) GDT-ni nəzarətdə saxlamaq üçün antiqlaukomatoz dərmana ehtiyac yaranmışdır.

Cədvəl 1

#### Demoqrafik göstəricilər

Demoqrafik göstəricilər	No. (%)	Demoqrafik göstəricilər	No. (%)
Başlayan zaman yaş (ay) Orta Interval	$40.3 \text{ ay} \pm 35.62$ 8 gün- 108 ay	Buynuz qışanın şəffaflığı (ilkin müayinədə) Şəffaf Ödem Çapıq	1(9) 7(63.6) 3(27.3)
Əməliyyat zamanı yaş (ay) Orta Interval	$50.1 \text{ ay} \pm 39.12$ 15 gün- 109 ay	Buynuz qışanın şəffaflığı (son müayinə zamanı) Şəffaf Ödem Çapıq	6(54.5) 2(18.2) 3(27.3)
Cins Oğlan Qız	7 4	GDT (əməliyyatdan öncə) Orta Interval	$34.4 \text{ mm} \pm 5.5$ 28-46.6 mm c süt
Zədələnmə Unilateral Bilateral	8 3	GDT (əməliyyatdan sonra) Orta Interval	$15.5 \text{ mm} \pm 3.2$ 8-22 mm c süt
Buynuz qışanın horizontal diametric (mm) Orta Interval	$15.1 \text{ mm} \pm 0.778$ 14.0-16.5mm	Müşahidə dövrü (ay) Orta Interval	$22.1 \text{ ay} \pm 13.18$ 6- 41 ay

Buynuz qışanın diametri və şəffaflığı: İlk müayinə zamanı buynuz qışanın orta diametri  $15.1 \text{ mm} \pm 0.778$  (14.0-16.5 mm) idi. Əməliyyatdan öncə 1 gözdə (9%) buynuz qışa şəffaf idi və əməliyyatın aparılmasına qərar yüksək GDT, meqalokornea və anadangəlmə qlaukomaya xas qonioanomaliya olduğu üçün verilmişdir. Gözlərin üçdə ikisində (7 göz, 63.6%) buynuz qışanın müxtəlif dərəcəli ödemi mövcud idi. 3 gözdə (27.3%) buynuz qışanın çapığı var idi. Son müayinə zamanı 5 gözdə (45.4%) buynuz qışanın ödemi cəkilmiş, 2 gözdə isə qalmaqdə davam edirdi (18.2 %).

Görmə itiliyi: Əməliyyatdan öncə görmə itiliyi ancaq 3 xəstədə (27.3%) yoxlana bilmədi. Qalan xəstələrdə işığı izləmə və fiksasiya qabiliyyəti qeyd olunmuşdur. Görmə itiliyi Snellen çartı ilə yoxlanılan xəstələrdə (3, 27.3%) korreksiya olunmuş görmə itiliyi 0.4-0.5 idi.

Refraktiv xətalar: 6 xəstədə (54.5%) refraktiv statusu müəyyən etmək mümkün olmuş, qalan 5 xəstədə (45.5%) isə refraksiya buynız qışadakı çapıq və bulanmalara görə mümkün olmamışdır. Refraksiyası müəyyən edilən xəstələrdən 3-də miopik refraksiya SE 5.3D (4.5-6.0D), 1 xəstədə hiperemetropik refraksiya SE 1.5D, 1 xəstədə isə SE 0 (emmetropiya) idi.

Cərrahi ağrılaşmalar: Əməliyyat zamanı görmə qabiliyyətinin itirilməsinə səbəb ola biləcək heç bir ağrılaşma baş vermemişdir. Əməliyyatdan sonrakı kiçik ağrılaşmala, ilk həftədə rast gəlinən 1 xəstədə (9%) baş vermiş dayaz ön kamera, hansı ki, cərrahi müdaxilə olmadan bərpa olunmuşdur, aid idi. Filtrasiyona yastiqla əlaqədar sızma, infeksiya, yaxud endoftalmit müşahidə edilməmişdir.



**Şəkil 1.** İrəliləmiş anadangəlmə qlaukoması olan 4 aylıq körpənin əməliyyatdan önceki şəkli.



**Şəkil 2.** Həmin körpənin əməliyyatdan sonra 1 yaşı 11 aylıq şəkli.

### Müzakirə.

KTT anadangəlmə qlaukomanın müalicəsində yeni və çox ümid verən texnikadır. Bu növ qlaukomalar üçün klassik əməliyyat qoniotomiyadır, ancaq buna baxmayaraq bu cərəyan tədricən trabekulotmiya əməliyyatının xeyrinə dəyişir [10,19-24]. Bu dəyişikliyin əsasında duran səbəb Luntzun [10] da vurguladığı kimi trabekulotomianın qoniotomiyadan böyük üstünlüklerinin olmasıdır. İnkişaf qlaukoması zamanı birincili trabekulotomianın effektivliyi barədə bir neçə uğurlu hesabat vardır [6-9,11,19-24]. McPherson və Berry xarici trabekulotomiya və qoniotomianı anadangəlmə qlaukoması olan eyni qrup xəstələr arasında müqayisə etmişlər. Xarici trabekulotomiya ilkin cərrahi əməliyyat kimi statistik olaraq daha müvəffəqiyyətli idi (23 gözdən 19-da, 83%), nəinki qoniotomiya (23 gözdən 8-də, 33%). Bundan başqa uğurlu qoniotomiya əməliyyatı üçün bucaq strukturlarını aydın vizualizasiyasından ötrü buynuz qışanın şəffaf olması vacibdir [5,10]. Bizim xəstələrdən ancaq birində (9%) qoniotomiya həyata keçirilə biləcək şəffaf buynuz qışa var idi. Qalan xəstələrdə (10, 91%) buynuz qışanın müxtəlif dərəcəli ödemi və çapıqları var idi. Barkana görə [13] şəffaf buynuz qışanın olmasına baxmayaraq, buynuz qışa diametri 15.0mm-dən böyük olan gözlərdə effektiv deyil. Bulanıq buynuz qışalı xəstələrdə qoniotomianın mümkünşüzlüyü, trabekulotomianın qonitomiya üzərində üstünlüyü, birincili trabekulotomianın uğurlu nəticələri ilə birləşərək daha təsirli ola biləcək ab externo trabekulotomiya və trabekulektomiya əməliyyatını kombinə edərək ilkin cərrahi prosedur kimi həyata keçirilməsi fikrini qüvvətləndirdi.

Buynuz qışanın ölçülərinin böyüməsi anadangəlmə qlaukomanın müalicəsində pis proqnostik faktordur [25]. Sübüt olunub ki, qoniotomiya nəzərəçarpacaq buftalmada çox da effektiv olmayan bir prosedurdur. Buynuz qışası çox böyük olan xəstələrdə bu əməliyyati həyata keçirmək texniki cəhətdən də çətindir və bu hallarda ilkin olaraq KTT əməliyyatı aparılması daha məqsədə uyğundur. Hazırkı tədqiqatın məqsədi KTT-nin buynuz qışanın diametri 14.0mm-dən böyük olan proqresivləşmiş anadangəlmə qlaukomanın müalicəsində effektivliyi və təhlükəsizliyini qiymətləndirməkdir. Bu əməliyyat uğurlu nəticələrinə görə qoniotomiya [6-8] və ab externo trabekulotomiyadan [9-11,19-24] çox üstündür [2]. Kombinə prosedurun ustün nəticələri Elder [26] və Mandal və b. [3,12,14-18] görə gözdaxili mayenin iki yolla axıb gedə bilməsindədir. KTT-nin daha bir üstünlüyü isə irəliləmiş buftalmada böyük cərrahi rahatlığı təmin etməsidir. Məsələn, Şlemm kanalını tapmaq mümkün olmadıqda əməliyyatı trabekulotmiyaya dönüştürmək mümkündür. Bizim tədqiqatda belə bir hal baş vermemişdir. Yaxud trabekulotomu ancaq bir istiqamətdə döndərmək mümkündürsə, bu hallarda trabekulektomiyanın da olması əməliyyatı əhəmiyyətli dərəcədə üstün edir.

Biender və Rothkoff [27] yeddi ərəb Beduinlərinin körpəsində anadangəlmə qlaukoma münasibətilə aparılmış trabekulotomiya və KTT əməliyyatları arasında nəzərəçarpacaq fərq olmadığını bildirmişlər. Dietlein və b. [28] birincili anadangəlmə qlaukomada ilkin cərrahi müalicə kimi trabekulotomiya, trabekulektomiya və kombinə

prosedurun nəticələrinin müqayisə etmişdir. Kombinə əməliyyatda əlverişli nəticələrin olmasına baxmayaraq, 2 il sonra onun trabekulotomiya və ya trabekulektomiyadan üstünlüyü statistik əhəmiyyətli olmamışdır. Elder [26] birincili trabekulektomiyani KTT ilə müqayisə edərək sonuncunun birinciə nisbətən daha üstün olduğunu müəyyən etmişdir. Mandal və b. [2] görə KTT qoniotomiya [6-8], trabekulotomiya [9,11,19-24], yaxud ancaq trabekulektomiyanın [29-31] nəticələri ilə müqayisədə daha effektivdir. Əhəmiyyətli buynuz qişa ödəmini və çapıqlarını nəzərə alaraq Beck və Lynch [32]  $360^\circ$  trabekulotomiyanı 87% hallarda bir prosedurdan sonra uğurlu nəticələri olan KTT-yə alternativ kimi təqdim etmişdir. Ancaq  $360^\circ$  trabekulotomiyanın icra texnikası metal zondla yerinə yetirilən trabekulotmiya ilə müqayisədə daha çətindir. Filous və Brunova [33] birincili anadangəlmə qlaukomanın müalicəsində Şlemm kanalının müxtəlif gedisətinə müvafiq olaraq, trabekulotomiya zondunun daha yaxın istifadə olunması ilə modifikasiya olunmuş trabekulotomiya əməliyyatını təklif etmişlər. Onların tədqiqatına görə orta müşahidə dövrü olan  $38.4 \pm 22.5$  ay ərzində uğurluluq dərəcəsi 87% idi və innovativ instrumentlə zondlama standart trabekulotomlarla müqayisədə daha asan və təhlükəsizdir.

Mullaney və b. [34] və Al-Nazmi və b. [35] birincili KTT zamanı mitomisin-C (MMC) istifadə etmiş və yüksək nəticələr əldə etdiklərini bildirmişlər. Mandal və b. [2] isə əməliyyatlar zamanı MMC-nin birincili KKT-də yox, ikincili KKT-də istifadəsinin daha məqsədə uyğun olduğu fikirdədir. Lakin, MMC istifadə edilmiş trabekulektomiya refrakter anadangəlmə qlaukomalarda təkrari filtrasion cərrahiyyənin effektivliyini artırı bilər. Gələcəkdə trabekulotomiya, birincili KTT və  $360^\circ$  trabekulotomiyanı müqayisə edən randomizə tədqiqatlara ehtiyac vardır.

Tədqiqatın digər kriterilərindən biri də irəliləmiş anadangəlmə qlaukomada funksional nəticələri qiymətləndirmək idi. Əməliyyatdan önce görmə itiliyi ancaq 3 xəstədə (27.3%) yoxlama bilməşdi. Bu xəstələrdə Snellen çarti ilə korreksiya olunmuş görmə itiliyi 0.4-0.5 idi. 3 xəstədə (27.3%) zəif görmə, 2 xəstədə (18.2%) isə DST-nin görmə itkisinin kateqoriyalarına görə korluq var idi.

Miopiya bu tədqiqatda ən çox rast gəlinən refraktiv pozğunluq idi. Tədqiqata daxil olanların 27.3%-də aşkar edilmişdir. Əvvəlki tədqiqatlar da anadangəlmə qlaukoması olan uşaqlarda miopiyanın baş verdiyini bildirmişlər [5,6,36].

Əməliyyatdaxili ciddi ağrılaşma baş verməmişdir. Əməliyyatdan sonrakı kiçik ağrılaşmala, ilk həftədə rast gəlinən 1 xəstədə (9%) baş vermiş dayaz ön kamerası, hansı ki, cərrahi müdaxilə olmadan bərpa olunmuşdur, aid idi. Filrasion yastıqla əlaqədar sızma, infeksiya, yaxud endoftalmit müşahidə edilməmişdir.

Irəliləmiş anadangəlmə qlaukoması olan uşaqlarda cərrahi proqnoz çox zəif və uğursuzluğun baş vermə faizi yüksəkdir [5]. Lakin ilkin cərrahi prosedurdan sonra effektivlik şansı çoxdur [2,9,37,38]. Hazırkı tədqiqat qeyd olunanları təsdiqləyir və ümidi varam ki, valideynlərin bu mövzuda maarifləndirilməsində müsbət təsir göstərəcək. Mandal və b. [2], Mendicino və başqalarına [39] görə ilk cərrahiyyədən sonra uzunmüddəti GDT-nin kontrolu və görmənin mühafizəsində yaxşı nəticə göstərməsi, bu əməliyyat növünün həm valideynlər, həm də oftalmoloqlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur.

#### **Yekun.**

KTT buynuz qişanın diametri 14.0 mm-dən böyük olan irəliləmiş anadangəlmə qlaukomada ilkin əməliyyat kimi qəbul edilə bilər. Xəstələrdə yaxşı görmə itiliyi və GDT-nin kontrolu, az ağrılaşma dərəcəsi qeyd edilmişdir. Refraktiv pozğunluqlarda erkən müvafiq optik korreksiya və aqressiv ambliopiya müalicəsi nəticələrin yaxşılaşdırılması üçün zəruridir.

## **ƏDƏBİYYAT**

1. Dandona L., Dandona R., Srinivas M. et al. Blindness in the Indian state of Andhra Pradesh // Invest. Ophthalmol. Vis Sci., 2001, v.42, p.908-916.
2. Mandal A., Matalia R. Nutjeti and Krishnaiah S. Combined trabeculotomy and trabeculectomy in advanced primary developmental glaucoma with corneal diameter of 14mm or more // Eye, 2006, v. 20, p.135-143.
3. Mandal A. Current concepts in the diagnosis and management of developmental glaucomas // Indian J. Ophthalmol., 1993, v.41, p. 51-70.
4. Dandona L., Williams J., Williams B., Rao G. Population based assessment of childhood blindness in Southern India // Arch. Ophthalmol., 1998, v.116,p. 545-546.
5. DeLuise V., Anderson D. Primary infantile glaucoma (congenital glaucoma) // Surv. Ophthalmol., 1983, v.28, p. 1-19.
6. Shaffer R. Prognosis of goniotomy in primary infantile glaucoma (trabeculogenesis) // Trans. Am. Ophthalmol. Soc., 1982, v.80,p.321-325.
7. Hoskins J., Shaffer R., Hetherington J., Goniotomy vs trabeculotomy // J. Pediatr. Ophthalmol. Strabismus, 1994, v.21, p.153-158.

8. Broughton W., Parks M. An analysis of treatment of congenital glaucoma by goniotomy // Am. J. Ophthalmol., 1991, v.91, p. 566-572.
9. McPherson J., McFarland D. External trabeculotomy for developmental glaucoma // Ophthalmology, 1999, v.87, p.302-305.
10. Luntz M. The advantages of trabeculotomy over goniotomy // J. Pediatr. Ophthalmol. Strabismus, 1998, v.21, p.150-153.
11. McPherson J., Berry D. Goniotomy vs external trabeculotomy for developmental glaucoma // Am. J. Ophthalmol., 1998, v.95, p.427-341.
12. Mandal A., Naduvilath T., Jayagandhan A. Surgical results of combined trabeculotomy-trabeculectomy for developmental glaucoma // Ophthalmology, 1998, v.105, p.974-982.
13. Barkan O. Goniotomy for the relief of congenital glaucoma // Br. J. Ophthalmol., 1948, v.32, p.701-728.
14. Mandal A. Microsurgical technique combines trabeculotomy and trabeculectomy to treat developmental glaucoma // Ocular. Surg. News, Internat Ed., 1944, v.5, N8, p.38-43.
15. Mandal A. Primary combined trabeculotomy-trabeculectomy for early onset glaucoma in Sturge-Weber syndrome // Ophthalmology, 1999, v.78, p. 745-748.
16. Mandal A., Bhatia P., Gothwal V. et al. Safety and efficacy of simultaneous bilateral primary combined trabeculotomy-trabeculectomy for developmental glaucoma in India // Indian J. Ophthalmol., 2002, v.50, p.13-19.
17. Mandal A., Gothwal V., Bagga H., et al. Outcome of surgery on infants younger than 1 month of age with congenital glaucoma // Ophthalmology, 2003, v.110, p.1909-1915.
18. Mandal A., Bhatia P., Bhaskar A. et al. Long-term surgical and visual outcomes in Indian children with developmental glaucoma operated within 6 months of birth // Ophthalmology, 2004, v.111, p.283-290.
19. Harms H., Danheim R. Trabeculotomy- results and problems // Adv. Ophthalmol., 1965, v.22, p.121-131.
20. Harms H., Danheim R. Epicritical consideration of 300 cases of trabeculotomy 'ab externo' // Trans. Ophthalmol. Soc. UK, 1993, v.89, p.491-499.
21. McPherson J. Results of external trabeculotomy // Am. J. Ophthalmol., 1993, v.76, p.18-20.
22. Quigley H. Childhood glaucoma: results with trabeculotomy and study of reversible cupping // Ophthalmology, 1992, v.89, p. 219-226.
23. Akimoto M., Tanihara H., Negi A. et al. Surgical results of trabeculotomy ab externo for developmental glaucoma // Arch. Ophthalmol., 1994, v.112, p.1540-1544.
24. Luntz M. Primary buphtalmos (infantile glaucoma). Treated by trabeculotomy ab externo // S. Afr. Arch. Ophthalmol., 1999, v.2, p. 319-333.
25. Gregerson E., Kessing S. Congenital glaucoma before and after the introduction of microscopy. Results of 'macrosurgery' 1943-1963 and of 'microsurgery' (trabeculotomy/ectomy) 1970-1974 // Acta Ophthalmologica, 1977, v. 55, p.422-430.
26. Elder M. Combined trabeculotomy- trabeculectomy compared with primary trabeculectomy for congenital glaucoma // Br. J.Ophthalmol., 1994, v.78, p.745-748.
27. Biedner B., Rothkoff L. Combined trabeculotomy- trabeculectomy compared with primary trabeculotomy for congenital glaucoma // J. Pediatr Ophthalmol Strabismus, 1998, v.35, p.49-50.
28. Dietlein T., Jacob P., Kriegstein G. Prognosis of primary ab externo surgery for primary congenital glaucoma. // Br. J. Ophthalmol., 1999, v.83, p.317-322.
29. Debnath S., Teichmann K., Salamah K. Trabeculectomy versus trabeculotomy in congenital glaucoma // Br. J. Ophthalmol., 1999, v.73, p.608-611.
30. Rao S., Sai C., Babu B. Trabeculectomy in congenital glaucoma // Indian J. Ophthalmol., 1994, v. 32, p.439-440.
31. Burke J., Bowell R. Primary trabeculectomy combined with beta radiation for congenital glaucoma // Br. J. Ophthalmol., 1991, v.75, p.584-590.
32. Beck A., Lynch M. 360° trabeculotomy for primary congenital glaucoma // Arch. Ophthalmol., 1995, v.113, p.1200-1202.
33. Filous A., Brinova B. Results of the modified trabeculotomy in the treatment of primary congenital glaucoma // J. AAPOS, 2002, v. 6, p.182-186.
34. Mullaney P., Selleck, Al-Awad A. /Combined trabeculotomy and trabeculectomy as initial procedure in uncomplicated congenital glaucoma // Arch. Ophthalmol., 1999, v.117, p.457-460.
35. Al-Hazmi A., Zwaan J., Awad A. et al. Effectiveness and complications of mitomycin- C use during pediatric glaucoma surgery // Ophthalmology, 1998,v.105, p.1915-1920.
36. Rice NSC. The surgical management of the congenital glaucomas // Auts. J. Ophthalmol., 1997, v.5, p.174-179.

37. Haas J. Principles and problems of therapy in congenital glaucoma // Invest. Ophthalmol., 1998, v.7, p.140-146.
38. O'Connor G. Combined trabeculotomy- trabeculectomy for congenital glaucoma // Br. J. Ophthalmol., 1994, v.78, p.735.
39. Mendicino M., Lynch M., Drack A. et al. Long-term surgical and visual outcomes in primary congenital glaucoma: 360° trabeculotomy versus goniectomy // J. AAPOS, 2000, v.4, p.205-210.

Махмудова Н.А., Касимов Э.М., Гасанов Д.В.

## КОМБИНИРОВАННАЯ ТРАБЕКУЛОТОМИЯ И ТРАБЕКУЛЭКТОМИЯ (КТТ) КАК ЭФФЕКТИВНЫЙ МЕТОД ПРИ ПРОГРЕССИРУЮЩЕЙ ВРОЖДЕННОЙ ГЛАУКОМЕ С ДИАМЕТРОМ РОГОВИЦЫ БОЛЬШЕ 14 ММ.

*Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г. Баку.*

**Ключевые слова:** прогрессирующая врожденная глаукома, комбинированная трабекулотомия и трабекулэктомия

### РЕЗЮМЕ

**Цель:** доложить о безопасности и эффективности КТТ при прогрессирующей врожденной глаукоме с диаметром роговицы больше чем 14 мм.

**Материал и методы.** В исследование были включены 11 глаз у 11-ти пациентов в среднем возрасте 40.3 месяцев (8 дней- 108 месяцев) с прогрессирующей врожденной глаукомой. В течении 3.3 года первичная КТТ была проведена в Национальном Офтальмологическом Центре, Баку одним хирургом (МНА). Главным результатом были изменения в уровне внутриглазного давления (ВГД), прозрачности роговицы, остроте зрения и рефракции.

**Результаты.** Среднее ВГД до операции было 34.4 мм рт ст. (28-46.6 мм рт ст), а после операции 15.5 мм рт ст (8-22 мм рт ст). 3 пациента (27.3%) были миопами со средним сферическим эквивалентом 5.3 Д (4.5-6Д). Пользуясь в зависимости от возраста различными тестами для определения зрения у 3-х пациентов (27.3%) оно было в пределах возрастной нормы и у 3-х (27.3%) субнормальным. Лучшее корригированное зрение было 0.4-0.5 у троих пациентов. Никаких угрожающих зрению внутри- и постоперационных осложнений не наблюдалось.

**Заключение.** Первичную КТТ можно рассматривать как эффективную процедуру при прогрессирующей врожденной глаукоме с диаметром роговицы больше чем 14 мм. У пациентов наблюдалось хорошее зрение, контроль давления и низкая частота осложнений. Соответствующая оптическая коррекция и вовремя начавшееся лечение амблиопии помогает улучшить результаты.

Makhmudova N.A., Kasimov E.M., Hasanov J.V.

## COMBINED TRABECULOTOMY AND TRABECULECTOMY AS EFFECTIVE SURGERY IN ADVANCED PRIMARY DEVELOPMENTAL GLAUCOMA WITH CORNEAL DIAMETER OF 14 MM OR MORE.

*National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku*

**Key words:** combined trabeculotomy and trabeculectomy, advanced primary developmental glaucoma

### SUMMARY

**Purpose:** To report the safety and efficacy of combined trabeculotomy and trabeculectomy (CTT) in advanced primary developmental glaucoma with corneal diameter 14 mm or more.

**Patients and Methods:** A total of 11 eyes of 11 consecutive patients aged 40.3 months (median, 8 days-108 months) with advanced developmental glaucoma were included. Primary CTT was performed by a single surgeon (MNA) at National Ophthalmology Centre, Baku over a 3.3 year period. The main outcome measures were changes in and final levels of intraocular pressure (IOP), corneal clarity, visual acuity, and refractive status.

**Results:** Mean preoperative IOP was 34.4 mmHg (range, 28-46.6 mmHg) and mean postoperative IOP was 15.5 mmHg (range, 8-22 mmHg). 3 (27.3%) of the patients were myopes with mean spherical equivalent of 5.3D (range, 4.5-6.0D). Using various age-appropriate testing procedures, at the final follow-up visit, 3 (27.3%) patients had age appropriate visual acuity and 3 (27.3%) patients had subnormal visual acuity. Best-spectacle-corrected visual acuity of 0.4-0.5 was achieved in 3 patients. There were no sight-threatening intraoperative and postoperative complications.

**Conclusion:** Primary CTT may be considered as an initial procedure in advanced cases of primary developmental glaucoma with a corneal diameter of 14mm or more. These patients experienced good visual outcomes and IOP control with a low complication rate. Appropriate optical correction of the refractive error, coupled with aggressive amblyopia therapy instituted early, helped to improve the outcome.

#### Для корреспонденции:

Махмудова Нигяр Адиль кызы, врач-офтальмолог отдела детской глазной патологии Национального Центра Офтальмологии им. акад. Зарифы Алиевой

Касимов Эльмар Мустафа оглы, доктор медицинских наук, профессор, директор Национального Центра Офтальмологии имени академика Зарифы Алиевой

Гасанов Джамиль Вагиф оглы, врач-офтальмолог отдела инфекционных болезней глаза и хирургии роговицы Национального Центра Офтальмологии им. академика З.А.Алиевой

*Адрес: AZ1000, г.Баку, ул. Джавадхана, 32/15.*

*Тел.: (99412) 569-91-36, (99412) 569-91-37*

*Email: administrator@eye.az : www.eye.az*